

0/08.

# MUSİQİ DÜNYASI

1-2/2002



## Musiqi təhsili

**REDAKSİYADAN:** Görkəmli müğənni Bülbülün 105 illiyi sırasında onun milli vokal sənətimizin tarixində göstərdiyi sanballı xidmətlərini vürgulamaq məqsədilə 1937-ci il iyulun 15-ində Moskvada tanınmış vokal müəllimlərinin Ümumittifaq toplantısında söylədiyi elmi-nəzəri çıxışını azərbaycancaya çevirib oxucularınızın nəzərinə çatdırırıq

## VOKALİST MÜƏLLİMLƏRİN ÜMUMİTTİFAQ MÜŞAVİRƏSİNƏ BÜLBÜL MƏMMƏDOVUN TƏQDİM ETDİYİ MƏ'RÜZƏ\*

Bir çox hallarda müğənnilər pedagoji fealiyyətə sehnəni tərk edəndən sonra başlayırlar. Azərbaycan milli musiqi mədəniyyətinin inkişafı üçün yeni kadrların yetişdirilməsi xəsus teşəbbüs iştir. Men bunu həla tədris aldığım illərdə qabaqdan göründür və en avvaldan həm sahne, həm də pedagoji fealiyyətə hazırlaşdım.

Menim vokal fealiyyətim çox erkən – 12 yaşından başlanmışdır. Bu fealiyyəti adı xarakter daşımadır. İlk təhsilimi men, tədris ocaqlarının divarlarında, konsert estradasında deyil, toylarında məclislərdə almışam. 13 il men xüsusi tarzda oxudum, bülbülü yumşayanaq yüksək tessitura, bütün registrlərdə-xüsüsilə yüksək registrde mürrekkeb koluratalar edirdim. Azərbaycan Dövlət Konservatoriyasına men 1922-ci ilde gəldim. Professorlar Palyayev və Speranskinin sinfində 2 il oxuyandan sonra men emin oldum ki, uşaqlığında nai olduğunu çatın üssüllər basqları üçün böyük çətinliklər töredir və böyük əmək tələb edir. Bunundan sonra, men özüm sadə üssesini və ya solicionu oxuya bilmirdim. Men o zaman dedi: "Şərqi oxumasında siz virtuozsuz, Avropanı heç vaxt bunu edə bilməz, lakin size de avropa oxuma tərihi heç ne verməyəcək".

Men öz qarşımı Avropa oxuma üsulunun tarixinin və avropa vokalçılarının metodologiyasının öymek məqsədini qoydum. Buna görə vokal

senətinin beşinci sayılan İtaliyaya getməyi lazımlı bildim. Partiya və hökumət bunu reğbetle qarşılıdı və men İtaliyaya iki dəfə sefər etdim. On il vokal senətini və eyni zamanda Avropa vokal pedagoqikasının tarixini öyrəndim. Bununla beraber, men Avropa vokalçılarına tanış olmayan, lakin şərqi müğənnilərin bütün registrlərde etdiyi mürrekkeb passaj və üssülləri unutmurdu. Bu menin üçün vacib idi, gündə men öz üzürimdə bütün enənlərə və kanonları zidd eksperiment apardıram. Men öz sesinin tembrini dəyişməli, onu avropalaşdırıram, Avropa oxuma texnikasına yiyeleñmeli, və köhnə üssüla qayıtmalı yaratmağlı idim. Men bunu cesaretlə etdim, çünki ses tellerinin möhkəmliyinə inanırdım. Xatırladək ki, Azərbaycanda müğənnilər dəhşətli şəraitdə, toy məclislərində axşamdan sehər qədər, kənd yerlərində 100 neferlik havasız, xalça döşənmüş otaqlarda oxuyurdular. Bizi məğamlar ise iki, iki saat yarın davam edirdi. Her bir müğənni gün ərzində dörd saatdan az oxumurdu. Ona görə bizim müğənnilər qocaqları qədər, 40-50 il oxumuş ve oxuyurlar (məsləhət, Cabbar Qarayev). Aşağı Əsəd 50 il müddətində bütün registrlərde yüksək tessitura oxumuşlar. Bu vəziyyəti biz İranda, Yaxın Şərqi, gürçü aşşalarında müşahidə edirik. Bu adamların xüsusi məktəb keçmədiklərini düşünmək sehv olardı. Bir neçə nümunə getirək. Azərbaycanda Şuşa

şəhərində XIX əsrin ikinci yarısından oxuma üsulunun öyrənilmesi üzər xüsusi məktəb var idi. Burada Xarrat Qulu, uşaqlara isə Molla Ibrahim dərs keçirdi. Məktəbin məqsədi dini mərasimlər (saxxə-vaxxə) oxumaq üçün sağird hazırlamaq idi. Bu məktəb "şəhəb" adınlardır. O, Məhəmmədin vərisi olan imam Hüseyin və Yezid arasında gedən müharibənin tarixine aid sehnələri təməsaya qoydurdu. Bu bize İranda keçmiş, Azərbaycanda carizmin qurulmasından sonra dəha da güclənmişdir. Bu onlar üçün səfəli idi. Men bunu vurğulayırıq, çünki Azərbaycanda vokal pedagoji fealiyyət bunun şəhəmiyyəti var idi. Molla Ibrahim 10 yaşından - 16 yaşınadək uşaqları hazırlayırdı, Xarrat Qulu isə hazırlanıqları oxunu tanılmış müğənnilərlə məşğıl olurdu. Səsler üç registrə bölməndər. Əsasən tenor səsler teleb olundu, qadın rolları kişi, qız rolları isə oğlanlar ifa edirdilər. Avropa dilində desək, belə üssüla hem andante, legato, trel, mordente seslənlərdi. Məsələn, insanları ağlatmaq üçün mülliəm və rejissorlar sesslərdə en qəmli notları tapmağa çalışırdılar. Müğənni pianissimodan tutmuş fortissimoya qədər bütün çalarlara malik olmali idi. Bütün səsler 2,5 oktava həcmində olmalı idi.

Men özüm 1907-ci illi evvəllerində Molla Ibrahimdən dərs almışam, və öz müğənnilik fealiyyətimi bu tamaşalarda qız rolundan başlamışam. Xarrat Qulunun sağirdlarından yeganə nümayəndə C.Qarayevdir (onun indi 87 yaşı var). Onun səhəbələrindən məlum olur ki, müəllim elində çubuq tutarmış, sağirdlər burunlarında və ya boğazında oxuyunda bər çubuqla onları vurur. O, sağirdleri eyni ilə bütün registrlərde çatin koloraturalarla şəffaf ses ifa etməye məcbur edərdi. Ənənəye görə her bir aşiq da sağird yetişdirməli idi. Buradan məlum olur ki, Azərbaycan müğənniliklərinin öz məktəbi var. Bu məktəb elmi tərafəndə asaslanmayıb, lakin nəzəri və praktiki cəhətdən mübahisəsiz, fakt kimi qəbul edilir. Buna görə de men, cesaretlə öz sesini Avropa nezeriyinən əsasında dayışdırıq və Azərbaycan vokal məktəbi yaratmaq, yeni tembləri menimsəmək üçün avropalı vokal üsulunun öyrənilmesinə başladım. Men bizim ölkədə sosializmən qəlebəsinə inanır və milli musiqi mədəniyyətin işləqi gələcəyini görürüm. Neyin bahasına olursa olsun öz ifamda Avropa müğənnilərinin etdiyi incəlikləri tekrar etmek qərarına geldim; çünki buncasız, sesin bütün bu elementləri menimsəmədən pedagoq şagirdə inandırıcı görüne bilmez. Men 28 il oxuyuram və sesimdə bir çox eksperimentlər keçirək Avropa repertuarı ilə yanaşı Koroglu kimi güclü dramatik partiyani da ifa edirəm.

Söyklärimlə beraber, men insanların ses tellerinin möhkəmliyi və düzümlüyüne emin oldum. Bu haqqda men yoldaş Kerjensevə yazdım və Sovet vokal məktəbinin yaranması və elmi-əsaslı metodologiya məsələsini qaldırdım. İcəzə verin bu erizəni oxuyum. Təsədüfi deyil ki, Hal-hazırda bizdə dramatik tenor, bariton, metso-soprano lar yoxdur. Belə ki, müəllimlər mövcud vokal məktəb-lərinin tənqidli qavranması əsasında yaranan sovet vokal məktəb - enənesi yaratmaq işinə ciddi və derdindən yanışmamışdır. Mazurının "Vokal metodologiyasının kursu" kapitalı arasında XV asrdən bism cünlər qədər mövcud olan metod-ların təhlili verilir. Rus vokal məktəbi italyan məktəbinin güclü təsiri altında olmuşdur. Cürlətə demək olar ki, bu təsira biz tənqidli yanışmırıq: lakin italyan üsuluna pərəstiş edərək, pedago-gikada rəsəd bəstəkarlarının müsiquisine və böyük sovet vokalçularının yaratdığı üsuluna etinşəyanıq.

Öz pedagoji fealiyyətimdə men qarşımı italyan, fransız, alman və rus vokal məktəblərinin tənqidli maniçansılması məqsədini qoymuşam. Bütün bunların əsasında men, Azərbaycan vokal məktəbinin yaranmasına cəhd göstərmişim. Dilin ifadəliliyi an böyük şəhəmiyyət kəsidi edir. Mənim pedagoqikam Azərbaycan dilinə arxalanın ki, onu 9 saatlı var və vokal pedagoqikada fransız və italyan dil ilə oxşarlıq təşkil edir. Azərbaycan dilində asas səltərden dar vokal "ō" və daha çoxdur "ū", "ī"-ni göstərməklər. Mənim metodumda bu mənənən körək göstərir. İtalyanlar deyir: "la voce deve essere denen alte e avante", hərfi manası isə belədir: "ses yüksək, yumru, və öndə olmalıdır". Ona görə birinci illər sesin "yüksek və önde" olması üçün ö, ü, i menin üçün asas vokal kimi götürür. Tədricin "o" hərfini də bura eləvə edirəm. Bunu, menimlə məşğıl olmağa başlayan sağirdlərə öyrədirəm. Başqalarına isə fərdi yanışam. "A" vokalına dəha sonra keçirəm: bu kişi səslərində aiddir; qadın koloraturo səslerində isə "a" vokalını kisişlər nisbatən dəha əvvəl keçirəm. Mənim metodik üsulüm bunlardır: italyan vokal sanatının atası Kaççınınasas götürürəm, o deyirdi: "İpni edi pui imortoro fondamente sonl-intonaciona dello voce tutte de corde" - yəni "dəmək istəyirəm ki, birinci, en asas fundament - səsi bütün registrlərdə intonasiya etmək ibarətdir".

Həmin asas talebə bizim improvisasiyalı Azərbaycan xanandəlik sanatının kuruluşundan da riayət edilir. Ona görə mənim üçün ilk notlardan başlayaraq intonasiya məsələsi əsərdir. Öz təcrübəm və müşahidələrimən görə emin oldum ki, canlı frazəsiz sağirdlər uzun müddət a, o, e "açık vokal" üzərində saxlamadıq məsədəyənən deyil. Bir çox qocaman müşəllimlər frazalara ciddi fikir vermiş, və sağirdlər üçün kantatalar tərtib etmişlər. Buna görə men azərbaycan "özüm" sözündən başlayaraq, iki ö və ü vokalını eləqə-ləndirirəm. Bəzən fraza müğənnini səsini rezonatora, dar mesafədə və dodaqlara yaxın saxlamaya məcbur edir. Məsələn ...?

Men bu prosesin şəffaflığını nazərat edirəm. Nefesin inkişafı üçün həmin frazaya gözüm, sözüm ifadələrini eləvə edirəm. Dar vokaldan sonra səzim sözünü azərbaycanca və o və kimi işlənən u herfinə qayıtmak üçün istifadə edirəm. Bunu men tədricən sağirdin "u" vokalını işlətməyi asanlaşdırıram və getdikcə istifadə üsulunu

asanalısdırıram, tediğen "o" ve "e" kimi geniş vokala keçkär "o" üçün "o", "e" üçünse "re" no-tunu işlədirim. "E" ve "İ" harfini bilsəyindən sözündə bağlayaraq bütöv "e" vokalını almaq isteyirəm. Bunun üçün sadə üç sesləndən istifadə edərək sağdır səsi möhkəmləndənən sonra 9 saatın hamisini işlədirəm. Passajılarda "o", "e", "i", "bir" vərde ve dərəsənlərdimidir. "O", "E" yerine; "İ", "o" yerine istifadə etməlidir. Bu, bütün aşağı sesi oplar üçün canundur. Məsələn;<sup>3</sup>

olianlar için şartlıdır. Mesela... : Rezonator ve diafragma arasında kontakta nallı olandan sonra sesi hemin yerde (rezonatör) genişlendirmeye başlayır. Bununla registrlerin ferqlarına nallı olurum. Men, dar ve geniş seslere nallı olduğundan sonra sağillardan her vokal tebiatda seslenen kimi teleffuz etmelerini tebliğ edir. İtalyan ve çok vaxt rus bokalçıları sesin bütövülüğünü qoruyub saxlamaq üçün xüsusile yuxarı registrde "sesi açmadan" ehtiyat edərək fransız "e" sesini ev kimi, "i" sesini ise fransız "ei" kimi işlədirlər. Yaxud yüksək rekürmdə "a" avazına "o" işlədirlər. Cox misal gatırımk olar. Men bundan imtiy etmirmən bütün burlardan tədris zamanı we tadrıs planında istifadə edirəm. Lakin, her haldə çalışram kit, her bir vokal öz tebietine görə öyrənmiş. Bununla men italyanları we onların tarzdarları ilə razı deyilim. İtalyada her bir üreyə yatılı fraza... "açq" sayılır. Bu düzgün deyil. Vokalın ziyinənən olaraq canlı frazadan ifasından ehtiyatlanan vokalçalar canlı obraz yarada bilmez.

Tedris sisteminin esas bölmelerine keçirem.  
1) Maşqalar ve çalışmalar. Maşqalar her bir cehet, her bir "strix" özünü doğrultmalıdır. Bir çox qocaman italyan pedaqoqları ve bir sırı orta sesli müşahir ustalar (masselen, Pertele) uzun iller boyu gergin maşqaların, çalışmaların ve frazalar üzerinde işin sayesinde buna nail olublar. Menim de müsahidelerim gösterdi ki, önceden çetin görünen her şey, günde bir saat erzində apanılan maşqların sayesinde müsbət neticələr vərə bilər. Ona görə, menim təqdim etdiyim şagirdlərinə səslərinin keyfiyyətində gərək orta səviyyəli və qısa diapozonlu (1,5 oktavda) idilər, indi isə, əvvəller yaxşı materiallı olmadıqları halda, gördüyüñ kimi çox nüaliyyətlər elətmışlar. Sonralar da biz bəle çalışacaq ki, bizim vokalçılar diriçorlann, rejissorlann, təliblərinə obraz yaratmaq baxımında tam cavab versinlər. Menim səcirdərlərin arasında tam hazırlılıq yoxluğuna baxmayaq, mən onlara istenilen suali verəndə onlar istenilen registrda öz imkanlarındakılarda istenilən vokal sessləndiriblərlər.

2) Registr haqqında-tədris avəlində men buna fərdi yanaşırıam. İki registr götürürəm – sına ve baş – və heç bir "açıq" və "bağlı" üsuldan istifadə etmirəm. "Genis" və "dar" terminləri işlədirəm. Və o zaman kamil sayıram ki, şagird registrda fərq qeymər və vahid xətti tutur. Sıza təqdim etdiyim misallar bunu subut edəcək. Registr haqqında dərsliklərdə çox yazılib. Onları vəse di petto, di testo, falset (sına, baş, falset, miket və s.) adlanır. Canlı frazənin bütün burlanlardan üstün tuturam. Əgər mana etlibən ilə "bayaz səs" lazımdırsa,

onu önceden hazırlayıram; eğer qışkırtı lansımdırsa - qışkırmacı bacarmaq lazımdır ve bunun yanı sıra, sesin rangaranglığı üçün lazımlı olan bütün elementleri inkişaf etdirirsem. Meselen, *pp*, *pp*, *p*, *f*, *ff*, *fff* sağdırıcaq ses imkanlarının hüdündündən seslərinin və bütün "seslər"- müəyyən əsliblə yaranması üçün zəruri bu elementləri yiyələməlidirler. Hesab edirəm ki, səsi işlətməyi bacarmadıq, nüvviyyatı amillərdən biridir. Meselen...

Möhköm qışqırıqla yanıyor (eger bu lazımdırsa), eyni zamanda, ince piano verirsem. Bütün bunları men sağırdılerin sinifde tecribeden keçirsem. Öyleceki bu asan başa gelmir, lakin tedrican sağırdıların öndeğindeler. 3) Nefes - her pedaqoq buna müxtəlif cür yanıyor, coxları "nəfəs alma" ve "nəfəs verme" haqqında danışır. Coxları buna fizioloji cəhətən yanıyor, sağırdı müxtəlif cür nəfəs almağı məcbur edir. İtalyadakı çox nəzəri terminlər işlədilərlə, onlardan en populyar olanı la voce deve essere sufflito (sess nəfəs üzündə olmalıdır) terminidir. Milanda öz studiyalarının fizioloji kabinetə (şekiller və izahlarla) təqdim edilmiş pedaqoqlar var. Sinfində oxuduğu qəndə pedaqoqlardan Del-lya-Ponte, Qranı, Katullo deyirildər: "Nefes haqqında fikirleşməden, necə danışırınsızsa, belə o xumalısan". Praktiki olaraq hər ayın ayrı-frazaların ve çalışmalının üzündə aparılan möşqlerin sayesinde en yaxşı nticelər elde edilir. İtalyanın özündə nəfəsin öyrənilmesini cəhətən asaslandırmamışdır, tibbi sahədə bu barədə heç bir söz deyilməyib. Nefeslər eləqədar məsələnin, məsuliyətinin dərk edərək, bunu cox ciddi yanaşaraq, sinifde sağırdılar nefes haqqında düşünməyə qadağan edirmək. Bunun üçün men bəle edirəm: yenİ başlayanlar üçün meni ki not götürürəm; sonra yene ki not eləverəm. Daha sonra üçəssli və tedricən artırıram. Fazaları bir neçə hissəyə bölüvəm ve tedrican onları da qəbul edirəm. Əşərlər keçəndə onları da hissələrə bölib tedricən eləqələndirirəm. Misal getirək... Beləliklə, normal nəfəsi berpa edirəm. Bundan sonra plave əsərlərə keçməzdən əvvəl intervallarla öncəden hazırlayıram. Beləliklə, nəfəsi hazırla-raq sağırdı nəfəsalma və nəfəsverme haqqında ölmüşümökündən cəkindirirəm. Dəyişen tecribədən ləhə yaxşı nümayis etdirmək olar.

4) Sas haqqında - italyan pedagoqikasında sesler bele bölünür; lirik tenor (spinto), - "Traviata"ndan "Aidayı" qədər; dramatik ("Otello": "norma"; "Vaşnerin operaları"), ve yüngüli - "terordiqriyası" tenor ("Sevilya bərbəri", "Don Paskuale") və s. seslər. Qadın sesləri-dramatik "soprano ledjəri" (koloraturo), dramatik metso-soprano, lirik bariton (tenorilla), bariton spinto, kontralto, lirik bas, bas-profundox və xarakter seslər. Bizdə ise lirik tenor deyəndə, hind qonağının, Berendeyin ifaçısı nezərdə tutulur. Eyni zamanda onlar hem Her-  
souq, hem de ifa edən vokalçı Xozeni de Alfredi  
fiadı edilir, mənim fikrişcə; Hersouq oxumalıdır. Mən  
"italyan" bölgüsünə eşaslanıram. Soprano məsa-  
lesi sənisi ehəmiyyət kəsb edir. Men gələcəkdə  
casılaşcağım ki, azerbaycanlı lirik sopranoları

Koloraturo sopranosunu iti teknikasına yiyenler, çalışacağım ki, onlar hem Samaxî şahzadelerinin partiyasını, hem Lümlüda, Marfa, Marqarita partiyalarını ifa ede bilsinler. Koloratura soprano sun virtuoz itiliye qeder çatdırımağa, stakkan tonun tırıl ile parlaq, cingiltiyle ve aydın ifasının yüksək derecaya çatdırılmasına cəhd göstərirəm. Dramatik tenor deyənde men, bariton seçiyyeli "si" notundan yuxarı "si-bemol" notuna qeder diapazonusu olan səsi nezərdə tuturam. Belə tenor manzara orta registrde, eyni genişlikdə təqdim edirəm ki, yuxarı si-bemol ilə orta mi-bemol arasında fərqli olmasın. Ve men hesab edirəm ki, geniş nefes rezonatoru ve fiziki güvəsi olan ultra-lirik tenor gergin maşqlərin vəsitiesilə belə tenora çevriləbilər. Təsəssüf ki, bizdə çox hallarda diapozon baxımından səhər yol verilir. Dramatik tenor, bariton kimi, yə yuxud "lirizm" qaplıqlarq lirik tenor kimi müəyyənlaşdırılmayı edir. Təhsilin birinci ilindən səsi dəqiq müəyyənlaşdırılmayı maqsəd oluyaq hesab etmirmə. Belə ki, səsi yalnız prosesində ve tədris ərefəsində tanımad olar. Çox vaxt parlaq texnikasız lirik sopranonu tamamlamaşmış səs kimisə hesab edirəm.

5) Sağırdın profilini-her bir sağırdımı, yalnız sənədə üçün deyil, həm de pedaqoçı fealiyyətini hazırlayıram. Sağırdılara ifaçıları, kameraları, ifaçıları, ve xalq mahnılannı ifaçılara böülürem. Kollektiv haldə aparan - sinifdə hemşə 5-nəfər istirak edir. Men sağırdları bir-birinə inkişafını dəqiq yetirməyə məcbur edirəm, hamiya eyni çalışmalara verirəm. Baritonəla maşqul olarkən həmən çalışmanın sopranonda necə tədbiq edilməsini başa salıram. Herdən iki baritonu, soprano tenoru bir yerde çalısdırıram. "Mi-fa diyezi" tərəfən, "do-mi bənməli" bariton üçün ve "fa-fa diyezi - sol" notlarının soprano üçün sesləndirirəm. Eyni frazalar kiçik yaşılı sağırdılardan məcbur edirəm ve soruşuram ki, sesin istiqamətində fərq vərmi, hamı notu dəqiq tutub bilirəm, ağızda, dilde ve böğazda hamida vəziyyət eynidir mi, - koloratura sopranoşus istislənmiş olsaqlı. Eyni nümunə men sağırdıda pedaqoçı kursumu öyrədirəm. Böyük yaşılı sağırdılardan romansın ve ya ariyanın traktovmasını keçirək, bütün sinif cəlb edirəm.

6) Sağirdin terbiyesi; - sağirdların ümumi inşasına dikkat yetirirken, onlara müsiqî senetî görkemî nümayândelerine ulqâ asmağı melehet göremem. Tamaşa yaxandan sonra bu diğer müğenñiller haqqda təessüratları bölüşmeyindən neyi qavramışı ve neyi qavramışığı başa salırımn. Sovet artistinin davranışını sistematik çəhətlər anarı, sağirdlrin ideya-siyasi hərəkatlarını idarəetməyi tələb etməyi.

seviyyesinin yüksək olmasına diqqət yetirirəm. Cox vaxt şagird piş ehval-ruhiyyədə oxuyanda onu saxlayıram, başaları ilə səhəbat edirəm, sonra yene həmin frazadan həmin enerji ilə oxumağını tələb edirəm. Bir neçə dərşəndən sonra başa salırıam ki, ham opera, ham sahnalarda ya və orkestr məşqənlərdən dirijor Cox vaxt müğənninini saxlayır, sonra onu həmin frazadan oxumağı məcbur edir. Mən şagirdləri buna hazırlayıram. Bir sözü, şagirdteatr baş veran gözönlənməz hadisələrə hazır olduğunu tövsiyə edirəm. Cox vaxt şagirdlər konservatoriyaların onlara göstərdiyi qayğıını unudur və öz nailiyətlərinə yalnız mülliəmə aid edirər. Əyar bu baş verirsa, taşırkınlı bütün nailiyətləri özünə aid eden mülliəmdir. Mənim şagirdlərim isə menim tənqidçilərimdir. Ham öyrədirən, ham da öyrənirəm. Öz çıxışlarından sonra onların rəvəni öyrənir, tənqidlərindən diqqətlə yanaşır, beləliklə de onları ham tənqid, ham de özünütündən qidaşdırırm. Bu tanqud man indi de gözöylərim və ümidi edirəm ki, qurultay gənc və çəçkənlərin Azərbaycan vokal sanətinin yüksək seviyyəyə çatdırılmasında bizlər köməkçi göstərəcək.

Azərbaycan vokal məktəbi başçılannan na ilə fırqləşdirilir. Əlbəttə ifa ıslubu və kolitor ilə. Əgər milli folklor və müğamların Azərbaycan ope-ralarının esasını taşkı etdiyini nəzara alsaq, onda şagirdlər üçün Avropanın vokal teknikasından elava müğamların esaslardını və aşq sanətinin menim-sanılması zəruridir. Azərbaycan vokalçılann Azərbaycan xalqı üçün doğma mili kolitor qoruyub saxlamalıdır. Azərbaycanlı musiqi mədəniyyəti üçün xüsusi kadrlardan elava, bizi Azərbaycanlı kadrən Avropa və dünyaya musiqi adəbiyyatının ifasıra hazırlanmalıdır. Bizim qarşımızda Azərbaycan folklorunun esasında dərsliklərin, xüsusi vokaliz və etüdlərin tərtib və vokal sanətinin görməli ustalınlı-ile tanışlıq üçün asası, kapital Avropa əsərlərinin Azərbaycan dilinə tərcümə məsəlesi dur. Indi asas məsələ pedaqoqları xüsusi yaranmış metodik mərkəzin etrafında toplamaq, gerçəklilikdən yaranan tələbləri müzakirə etmək və daşıqlaşdırılmaktan ibarətdir.

Müsavirenin kararı mənə Azərbaycanın partiya və hökumətinin qarşısında Azərbaycanın vokal məktəbinin yaranması məsələsini konkret qoymağa imkan verəcək.

Milli müsiqî sənətinə uyğun olaraq, şubəsizki, konservatoriya ve müsiqî məktəblərinin programları və tədris planlarının dayışdırılması və xüsusi metodik markazın yaradılması zəruridir.

\* Bax : Azərbaycan arxivü, № 2-3, 1985, s. 106-1.

Bax. Azərbaycan əməkçi təşkilatları  
1 ÜKP MK-nin partiya təbliğatı ve təşviqatı şöbə müdiri

2 Burada məruzədə göstərilən üsulları tələb

*ayrınamayı etdirilen iddiler*

3 Burada məruzədəki üsulları tələbələr nəməyin  
etdirildi, edələr.

4 Vareq qopari

Tarçımı edəni: *Mehriban PAŞAYEV*